

Müstəqil Azərbaycanın sivil dünya ilə əlaqələri gündən-günə genişlənir. Bu əlaqələrin inkişaf etdirilməsində Azərbaycan alimlərinin rolü böyükdür. Müasir dövlətimiz xarici ölkələrlə əməkdaşlığını təkcə iqtisadi, siyasi və sosial əlaqələr üzrə qurmur, təhsil sahəsində də əhəmiyyətli nəticələr əldə edilir. İndiki gəncliyiminin dil bilmə bacarıqları, dünya arenasına çıxa bilmə imkanları da getdikcə genişlənir. Dünyada gedən proseslər tələb edir ki, gəncliyin tərbiyəsində ədəbiyyata, xüsusiile, xarici ədəbiyyata geniş yer verilsin.

Dünya ədəbiyyatı sahəsində oxunan bədii əsərləri sistemli şəkildə öyrənmək üçün yeni-yeni dərslik və dərs vəsaitlərinə ehtiyac duyulur. Çünkü yazılmış bədii əsərin hansı ədəbi cərəyanaya və ideya istiqamətinə malik olması, məhz dünya ədəbiyyatı üzrə dərsliklərde və monoqrafiyalarda araşdırılır. Dünya yaradıcılıq sisteminde mövcud olan nəzəriyyələr, cərəyanlar və metodları yaranan zaman olsada, dövrün bədii əsərlərinə tətbiq edən dahi yazıçılardır. Dünya mədəniyyətinin beiyi olan yunan və Roma ədəbiyyatı Avropaya klassizm, ilkin maarifçilik cərəyanlarını bəxş etmiş, özləri tarix sehnəsindən uzaqlaşmışdır. Onların bu sahədə ənənəsini Fransa ədəbiyyatı qəbul edib dünya ədəbiyyatına Pyer Kornel, Jan Rasin, Jan Batist Molyer kimi dühalar bəxş etdi. Alman ədəbiyyatında barokko üslubu uzun zaman öz sözünü dedi. Bu giriş-i təqdim etməkdə məqsədimiz f.ü.e.d., prof. Tərlan Novruzovun və f.ü.e.d. Afaq Nəzərovanın yenicə çapdan çıxmış dərs vəsaitinin bu sahədəki nəzəri bilikləri özündə ehtiva etməsini göstərmək, klassizm, sentimentalizm, romantizm, realizm və maarifçilik cərəyanlarının nümayəndələrinin bədii əsərlərinə əks olunan antik xüsusiyyətləri qeyd etmekdir. Müəlliflər də bu ədəbi cərəyan və üslublara uyğun olaraq, dərs vəsaitində, ilk növbədə, XVII əsrin Fransa, İtalya və Almaniyasında yetişən yazıçıların yaradıcılığında, barokko və rokokonun ideya istiqamətlərinin dövrün ədəbiyyatına təsirini araşdırmışlar.

Dərs vəsaitinin tərtib olunması qaydası XVII və XVIII əsrlər üzrə olmaqla, ölkə ədəbiyyatlarını bir-leşdirən cərəyan ve üslublara, yazıçı və şairlərin klassisist, sentimentalist, romantik, maarifçilik, realist, qonqorist, marinist, presi-ozcu və satirik görüşlərinə əsasən həllini tapmışdır.

Avropa ədəbiyyatını bu ədəbi cərəyan və üslublar olmadan təsəvvür etmək olmaz. Məsələn, ədəbi cərəyanlar yazıçıları yetişdirir, formalasdırıv və yazıçılar da öz seçilmiş əsərlərində klassisizmin, maarifçiliyin, sentimentalizmin, realizmin və s. ənənələrini yaşadır. Bu bədii formanı düzgün qəbul edən müəlliflər də Fransa ədəbiyyatında klassizm və maarifçiliyi Kornelin, Rasinin və Molyerin, italyan ədəbiyyatında Canbatist Mari-nun və Kyabreranın, ispan ədəbiyyatında Kalderonun və Lope de Veqanın, alman klassisizmi və barokkosunu Martin Opits, Paul Fle-minq, Fridrix Loquau, Andreas Qrifius və b. yaradıcılığından izləmişlər.

Üslubları isə şair və yazıçılar sənət və ədəbiyyat meyarına çevirirlər. Məsələn, yeni ədəbi mühitdə barokko üslubu ispan ədəbiyyatında Qonqora qonqorizmi, italyan ədəbiyyatında C.Marin marinizmi yararlamış, fransız ədəbiyyatında isə presionizm yaradılmışdır.

Fransa ədəbiyyatı öz zirvəsinə Molyerin yaradıcılığı ile yüksəlmışdır. Kitabda Molyerin yaradıcılığına yüksək qiymət verilir. XVII əsr Fransa ədəbiyyatında Molyer "Tartuf", "Skapenin kelekibri", "Ərlər məktəbi", "Arvadlar məktəbi", "Xəsis", "Mizantrop", "Don Juan" kimi səhəne əsərləri ilə fransız realist teatrının tərbiyədici rolunu daha da artırılmışdır. Bu əsərlər Molyer dramaturgiyasında ciddi yaradıcılıq nümunələri kimi qiymətləndirilir və Molyer estetizminin mahiyyətini açmağa xidmət edir. Təsadüfi deyil ki, Molyerin estetik görüşlərindən danışan müəlliflər bu əsərlərdəki

sının təməlidir.

Müəlliflər klassisizmin, barokkonun "XVII əsr alman ədəbiyyatı"nda izlərini Qrifiusun yaradıcılığına ilkin təsirini, M.Opitsin yaradıcılığında alman poeziyasının ədəbi-estetik teleblərini işıqlandırmışlar. Xüsusilə, barokko poeziyasının A.Qrifius yaradıcılığına ədəbi təsiri diqqət cəlb edir, roman yaradıcılığında barokkonun presiozu romancılarının - Filipp Seze, İohann Moşeroş, Hans Qrimmelshauzen və başqalarının əhəmiyyətli mövqelərini nəzərə çatdırmış, Lessingin elmi-nəzəri və elmi-tənqidli fiqirlərini təhlil etmiş, teatr, dramaturgiya sahəsində "Hamburg dramaturgiyası" əsərinin mahiyyətini açıqlamışlar.

Müəlliflər klassisizm və barokko ədəbi üslubunun italyan ədəbiyyatında və teatrında oynadığı rola da toxunmuşlar.

TƏLƏBƏLƏRİMİZƏ DƏYƏRLİ TÖHFƏ

Tərbiyədici funksiyanın rolunu onun komediyalarında görmüş, fransız meşən əxlaqının tənqidini fərdi xarakterlərin ifşasını əsas götürmüşlər.

Fransa klassisizminin nümayəndəsi kimi Jan de Lafonten də öz nəşr yaradıcılığı ilə, xüsusən, təmsilləri ilə təhlil obyekti olaraq seçilmişdir. Lafontenin haqqında olan təhlillərdən onun yaradıcılıq ruhunun mübariz olduğu görünür. Lafontenin tənqid hədəfləri qoluzlular, kilsə xadimləri, harin insanlar olmuşdur. Onun "Müqəddəs Məlik əsirlikdə", "Xina" poemalarında humanizmə Bualo özünün "Poeziya sənəti" traktatında yüksək qiymət vermişdir.

Dərs vəsaitində Nikola Bualonun yaradıcılığı haqqda qeydlərə rəsət gəlirik. Müəlliflər Bualonu fransız şairi, tənqidçi və ədəbiyyat nəzeriyyəcisi kimi bize təqdim edirlər. Ədəbiyyat tarixində qədim və orta əsrlərə Aristotelden sonra ədəbiyyat nəzeriyyəsi ilə müntəzəm məşğül olan şəxsiyyət Bualo olmuşdur. Buna baxmayaraq, Bualo ədəbiyyat tarixində şair, ədəbiyyat tarixçisi, ədəbiyyatşunas tənqidçi-alim, böyük satirik kimi de yer tutur. T.Novruzov və A.Nəzərova tərəfindən Bualo və Lafonten, Bualo və Rasin, Bualo və Molyer yaradıcılıq əlaqələrinin öyrənilməsini uğurlu qələm təcrübəsi kimi qiymətləndirmək olar. Qeyd etmək olar ki, Bualonun bu cür sənətkar kimi yetişməsində həmin şəxsiyyətlərin rolü danılmazdır. Bualonun tarix özü yetişdirmişdir. Ədəbiyyat tarixi isə onun nəzəri-tənqidli təfəkkürün formalaşmasında mühüm rol oynamışdır. Bunu Molyerə həsr olunmuş şeirlər, Lafontenin "Cakonda" əsərindən həsr etdiyi tənqid də təsdiq edir. Virtual dəsəncədə Horatsi məktublarının Bualonun məktublarına örnək olmasa barədə fikir T.Novruzovun "Poesiya sənəti" əsərindən dərin yanaşma üsuludur. O, Bualonu tənqidçi kimi daha çox qiymətləndirir. Cəmi 9 məktub və 4 nəğmə Bualo yaradıcılığının bədii estetikasını günümüzədək yaşadan "Poeziya sənəti" poeması-

XVII əsr ispan ədəbiyyatında qonqorizmin və ya kuleranizmin yaradıcısı Don Luis de Qonqoranın ədəbi fəaliyyəti barokkonun təzahür forması kimi diqqəti cəlb edir. İspan ədəbiyyatında barokko bir çox yazıçıların yaradıcılığında özünü bürüze verir. Müəlliflər yeni ədəbitarixi şəraitde ispan dramaturgiyasında Fransisko Kevedonun, Luis Veles de Gevaranın, Don Pedro Calderonun, Lope de Vega'nın yaradıcılıqlarını yeni ədəbi hadisə kimi qiymətləndirmiş, ispan ədəbiyyatında tutduqları yeri müəyyənləşdirmişlər. Onlar göstərmişlər ki, Lope de Vega yaradıcılığının ilk dövrlərini Calderonun təsiri altında yazıl- yaratsa da, sonradan dram nəzəriyyəcisi kimi yeni ispan dramaturgiyasının yaradıcısına çevrilmişdir. O, "Qoyun bulağı", ("Sevilya ulduzu", "Bağbanların iti", "Sevgi", "İntiqam olmadan ədalət", "Belisa kimi qoçaq", "Amalfi Stevardın düşesi", "Lo Fingido Veradadero", "La Guardianın günahsız uşağı", "Madness Valensiyada", "Valensiya divaneleri") dram və s., "Arkadiya" və "Doroteya" adlı fantastik nəşr əsərləri ilə ispan ədəbiyyatının və dramaturgiyasının estetik görüşlərini əsaslandırmış və dəyişdirmişdir.

Dərs vəsaitində XVII əsr ingilis ədəbiyyatı bölməsi humanist ənənələr əsasında yaranan bədii yaradıcılıq kimi qiymətləndirilir (Çünki bu ədəbiyyatın əsasında K.Marlow, V.Şekspir, R.Qrin, D.Doni yaradıcılığı dayanır). XVII əsr ingilis humanizminin ənənələrini davam etdirən yazıçılar arasında C.Milton, B.Conson kimi sənətkarların və başqalarının adını çekmək olar. Bu sənətkarlardan Ben Conson və Con Milton yaradıcılığına diqqət yetirən müəlliflər onların əsərlərinə humanizm, insana göstərilən qayğıni öne çəkmiş, əxlaq prinsiplərinin mahiyyətini açmağa çalışmışlar. Xüsusilə, Con Miltonun "İtirmiş cənnət", "Qaytarılmış cənnət" və "Mübariz Samson" əsərlərində insan zamanın əsas füqurunu kimi

təsvir edilir.

XVIII əsr ingilis ədəbiyyatı dün-yə ədəbiyyatı tarixinə sentimentalizm, maarifçilik, romantizm kimi cərəyanları bəxş etmişdir. Ingilis sentimentalizminin məzmunu Lores Sternin "Sentimental səyahət" romanında parlaq şəkildə öz əksini tapır. Daniel Defo isə maarifçi və realist ədəbiyyatın nümayəndəsi olaraq dərs vəsaitində təhlil cəlb olunur. Romantik ədəbiyyatın nümayəndəleri kimi, S.Riçardson, H.Fildinq, O.Qoldsmiit və başqalarının romanları haqqında məlumat verilir. Bəllidir ki, ingilis ədəbiyyatında C.Swift "Qulliverin səyahəti" romanı ilə satırılı realist ədəbiyyatın ən yaxşı nümayəndəsi kimi çıxış edir. Məhz müəlliflər ingilis ədəbiyyatında maarifçi-realist,

alman qollarına məxsus xüsusiyyətlərinin geniş təhlillərini görürük. Təsir dairəsinə görə də bu yaradıcılıq sistemi başqa ölkələrin ədəbi simalarının maarifçi-estetik görüşlərinə istiqamət vermişdir. Fransız maarifçilərindən Volterin, Didronun, Russonun, Bomarşenin, Lesajin, d'Alamberin və başqalarının maarifçi-felsefi görüşlərinin ədəbiyyata getirdikləri mövzü yeniliklərin digər felsefi cərəyanların nümayəndələrinin yaradıcılıqları ilə müqayisə edəndə, daha aydın görəmek olar. Volter "Henriada", "Kandid", "Vavilon şahzadəsi", "Orlean bakırəsi", "Məhəmməd, yaxud fanatizm", Didro "Felsefi düşüncələr", "Skeptik gəzintisi və ya Allen", "Didronun d'Alamber ilə səhbəti" və s. "D'Alamber yuxusu", "Rahib", "Fatalist Jak və onun ağası", "Ramonun qardaşı oğlu", Russo Volterə yazdığı "Filosof məktubları", "Elm və incəsənət haqqında mühakimə", "Yeni Elioza", "Emil, yaxud tərbiyə haqqında", Lesaj "Çolaq şeytan", "Tyrkare", "Jil Blas", Bomarşə "Yevgeniya", "İki dost", "Fiqaronun toyu", "Sevilya ulduzu", Monteskyo "Iran məktubları", "Qanunların ruhu haqqında" əsərlərində özlərinin felsefi fikirlərini eks etdirmişlər.

Dərs vəsaitində Avropa maarifçiliyinin ingilis, fransız və alman qollarına məxsus xüsusiyyətlərinin geniş təhlillərini görürük. Geniş spektrine görə fransız maarifçiliyi həm felsefi, həm siyasi, həm də ədəbi rol oynamaqla yanaşı, tarixdə yaşamaq hüququnu da elde etmişdir. Bütün bu məsələlər "XVII-XVIII əsrlər Qərb ədəbiyyatı"nda maraqla oxunur. Fransız maarifçiliyinin nümayəndələrinin ədəbi-bədii və felsefi görüşlərinə geniş yer verilir. Yarama dövrünə görə, fransız maarifçiliyi ingilis maarifçiliyindən daha əvvəl formalaşmışdır, həm də ingilis və alman maarifçilərinin yetişməsində böyük rol oynamışdır. Müəlliflər, doğru olaraq fransız maarifçiləri ilə ingilis və alman maarifçilərinin baxışlarını qarşılaşlı müqayisə etmək yolu ilə tedqiqata cəlb etmişlər. Bu tedqiqatdan göründüyü kimi, Fransua Mari Volter, Deni Didro, Jan Batist Russo, Sarl Lui de Monteskyo, Bomarşə fransız maarifçiləri kimi Fransa-y, A.Pop, D.Defo, R.Stil, C.Addison, C.Lillo kimi maarifçilər ingilis xalqına, XVIII əsr alman ədəbiyyatından bəhs edilən səhifələrdə gör-düyümüz H.Lessinq, I.Höte, F.Şiller və başqaları öz yaradıcılıqları ilə alman xalqına xidmət etmişlər.

Əsərdə orta əsrlər dənə ədəbiyyatının ən yaxşı bədii nümunələri təhlil cəlb olunub, müəyyən parçaların verilmesi çox maraqlı olmuşdur. Bunlar tələbələrin işini yüngül-leşdirmək məqsədi daşıyır. "Robinson Kruzo" romanından bir parçası, Volterin "Məhəmməd, yaxud fanatizm" əsərinin qısa məzmununu, Bualonun "Poeziya sənəti" əsərindən birinci nəğməni bu sıradan qəbul etmek olar. Təqdim edilən dərs vəsaiti, az sayda nöqsanlarının olmasına baxmayaraq, dünya ədəbiyyatı ixtisası üzrə yazılı mühüm kitablardan - vəsaitlərdən biridir. İnanırımkı, dərs vəsaiti geniş auditoriyanın diqqətini cəlb edəcək və stolüstü kitabın çevriləcək. "XVII-XVIII əsrlər Qərb ədəbiyyatı" kitabına da-ha uzun ömr arzulayırıq.

Ramil Əliyev,
filologiya üzrə elmlər doktoru, professor

